

Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

# Allah Kölə Yusifi İzzətləndirir



Müəllif: Edward Hughes

İllüstrasiya edən: M. Maillot; Lazarus

Uyğunlaşdırın: M. Maillot; Sarah S; Alastair P.

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın  
surətini çıxarda bilmək hüququna maliksiniz.



Yusif öz keçmiş  
ağası Potifar tərəfindən  
yanlış olaraq zindana  
atılmışdı. Yusif  
zindanda itaətli və  
faydalı idi.



Baş nəzarətçi  
zindandakı bütün işləri  
Yusifə həvalə etmişdi.  
Allah Yusiflə idi,  
buna görə də,  
zindan hər  
bir kəs üçün  
daha yaxşı  
yer oldu.



Padşahın çörəkçisi və saqisi  
zindanda idilər. Bir gün Yusif  
onlardan soruşdu: “Siz nə  
üçün kədərlisiniz?” Həyəcan içində  
olan ...



...adamlar cavab verdilər: “Heç kim yuxumuzun mənasını bizə yoza bilmir”. Yusif cavab verdi: “Allah bilər! Yuxunu mənə danışın”.



Yusif saqiyə dedi: “Yuxunun yozması o deməkdir ki, üç gündən sonra padşah

Firon səni yüksəldəcək. Məni xatırla və Firon dan məni azad etməsini xahiş et”.




Çörəkçinin yuxusu pis idi. Yusif dedi:  
“Üç gündən sonra sən öləcəksən”.

Yuxuların hər  
ikisi həyata  
keçdi.





Lakin saqi bir gn Fironun  
yuxudan tlaş iind  
oyanan vaxta  
qdr Yusifi  
unutdu.




Firon  
ucadan  
dedi: “Mn yuxu  
grmşm”.



Onun mdrik adamlarının  
heç biru yuxunu yoza bilmdi.

Sonra saqi  
zindandakı



Yusifi xatırladı.  
Firona onun  
haqqında danıřdı.



Firon dərhal Yusif üçün adam göndərirdi. Yusif padşaha dedi:  
“Sənin yuxun Allahdan bir xəbərdir.



Misirdə yeddi il  
bolluq olacaq, sonra  
yeddi il d h etli aclıq olacaq”.



Yusif Firona m sl h t  
g rd : “İndi yeddi  
bolluq ilində anbarları  
doldurmağı  
planlaşdırın,  
yoxsa aclıq  
ilində  
insanlar  
acından  
 l c k”.



Firon elan etdi:  
“Allah səninlədir.  
Sən Misirin  
başçısı  
olacaqsan,  
ancaq  
məndən  
sonra  
ikinci  
olaraq”.



Yeddi illik bolluq gəldi. Sonra  
yeddi illik aclıq gəldi. Müdrikliklə nəhəng  
anbarlarda saxlanan ərzaq Misirdən  
başqa hər yerdə az idi.



Yusifin d  uzaq v t ni, Yaqubun ailəsi aclıq i ində idi.





Dünyanın hər yerindən insanlar taxıl almaq üçün Misirə gedirdilər.



Yaqub oğullarına əmr etdi: “Siz də  
getməlisiniz, yoxsa biz aclıqdan  
öləcəyik”.

Misirə  
çatanda  
oğulları  
ərzaq almağa

hazırlaşdılar.




Yaqubun oğulları Misirin başçısı olan, alicənab bir adamın önündə baş əydilər. Onlar qardaşları Yusifi tanımadılar.



Amma Yusif onları  
tanıdı. Yusif öz yeniyetməlik  
yuxularını xatırladı. Allah  
onu qardaşları üzərində  
yüksəltmişdi.



Yusif çox müdrik adam  
idi. O sərt danışdı və öz  
qardaşı Şimeonu girov  
saxladı.



O əmr etdi: “Yemək götürün, evə  
gedin və balaca qardaşınızla qayıdın.  
Onda mən sizin casus  
olmadığınızı biləcəyəm”.



Qardaşlar fikirləşdilər ki, yəqin Allah onları uzun illər əvvəl Yusifi kölə kimi satdıqlarına görə cəzalandırır.



Yaqub və onun qardaşları çaşqınlıq içində idilər. “Bizim pullarımız taxılın içində geri qaytarılıb. Başçı da dedi ki, biz Binyamini gətirməliyik”.





Yaqub Binyaminin getməsinə izin vermədi. Lakin tezliklə ərzaq tükəndi. Qardaşlar yenidən Misirə getməli idilər.

Binyamin də onlarla getdi.



Yusif Binyamini grnd qulluqularına  
byk bir ziyaft hazırlamalarını mr  
etdi. Qardaşlar da dvt olundular. Yusif  
soruşdu: “Atanız hl sađ-  
salamatdır?”  
Blk o, btn ailsini birlikd buraya  
nec gtirmyi  
fikirlşirdi?



Yusif h m inin qardaşlarının  
uzun ill r  vv l etdikləri  
g nahlarına g r   
h qiq t n peşman  
olub-olmadıklarını  
bilm k ist yirdi.

Ziyaf td n sonra  
o, onları oğurluqda  
ittham etdi.



Yusif dedi: “Sizi  
cəzalandırmaq üçün  
mən Binyamini kölə  
kimi saxlayacağam”.

Yəhuda yalvararaq  
dedi: “Ağam, onun  
əvəzinə məni götür”.

Yusif bildi ki, onu  
satmağı məsləhət  
gören Yəhuda  
həqiqətən dəyişmişdi.



Ailəsinə olan sevgisini artıq  
gizlədə bilməyərək,

Yusif bütün  
Misirliləri  
otaqdan  
çıxartdı.

Sonra

o hönkürtü  
ilə ağlamağa  
başladı.



“Mən sizin Misirə satdığınız  
qardaşınız Yusifəm”.

Çaşıb qalmış  
və qorxu  
içində olan  
qardaşlar  
heç bir şey

demədilər.



Yusif qardaşlarını  
ruhlandırdı.

“Allah məni  
Misirdə ağa etdi ki,  
bu aclıq vaxtı sizin  
həyatlarınızı xilas

edə bilim.



Gedin və atamı gətirin.

Mən sizin  
qayğınıza  
qalacağam”.





# Yaqub və Yusif yenidən Misirdə

qovuşdular və  
bütün ailə sülh  
və bolluq içində  
orada yaşadı.



Allah K l  Yusifi  zz tl ndirir

Allahın S z , M q dd s Kitabdan  
olan bir hekay dir

Yaradılış 39-45

“K lamının a ıqlanması nur sa ır”.

M zmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət  
olduğuna inanırsansa, onda bunu Allaha de:  
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və  
mənim günahlarıma görə ölmək üçün insan oldun  
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,  
həyatıma gəl və mənim günahlarımı bağışla ki,  
mən indi yeni həyata malik ola və bir gün Səninlə  
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət  
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə  
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün  
Allahla danış! Yəhya 3:16**

